

F.Hüseynov

Vacib!

Bu tariflərin qəbul edilməsindən əvvəl bankın müştərilərlə bağladığı əlavə tarif razılaşmaları dəyişikliksiz olaraq qüvvədə qalır.

"Unibank" Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyətində hüquqi şəxslərə və fərdi sahibkarlara göstərilən xidmətlər üçün Tariflər Cədvəli

ƏMƏLİYYATLAR	TARİFLƏR
1. HESABIN AÇILMASI (valyuta növündən aslı olmayaraq)	
1.1. Cari və ya əlavə cari hesabın açılması	Pulsuz
1.2. Kredit hesabının açılması	Pulsuz
1.3. Qeyri Hökumət və Dini statuslu təşkilatlar, İctimai Birlik, Xeyriyyə fondları üçün cari, əlavə cari, əmanət və kredit hesablar üzrə aylıq xidmət haqqı	1000 AZN
2. ÇEK KİTABÇASININ VERİLMƏSİ	10 AZN
3. HESAB ÜZRƏ ELEKTRON QAYDADA GÜNDƏLİK ÇIXARIŞIN VERİLMƏSİ	Pulsuz
3.1. HESAB ÜZRƏ KAĞIZ DAŞIYICISINDA AYLIQ ÇIXARIŞIN VERİLMƏSİ	10 AZN
4. HESAB ÜZRƏ ÇIXARIŞ-DUBLİKATININ VERİLMƏSİ	10 AZN
5. HESAB ÜZRƏ DİGƏR SƏNƏDLƏRİN (ÖDƏNİŞ TAPŞIRIĞI, KASSA SƏNƏDLƏRİ, ÇEKLƏR VƏ S. SƏNƏDLƏRİN) SURƏTİNİN VERİLMƏSİ	
a) ilkin sənədin (ödənmiş tapşırığı, kassa sənədləri, çeklər və s. sənədlər) verilmə tarixindən 1 (bir) aya qədər olan müddət ərzində olan müraciət üçün	10 AZN
b) ilkin sənədin (ödənmiş tapşırığı, kassa sənədləri, çeklər və s. sənədlər) verilmə tarixindən 1 (bir) aydan artıq olan müddət ərzində olan müraciət üçün	15 AZN
5.1 Hesab üzrə dövlət orqanları tərəfindən daxil olan sərəncamlar və gün ərzində nağd mədaxil/məxaric əməliyyatları üzrə məlumatların SMS vasitəsi ilə göndərilməsi	aylıq 2 AZN
5.2 Müştərinin istəyi ilə hesab üzrə çıxarışlarının SWIFT vasitəsi ilə MT 940/950 formatında göndərilməsi – 1 (bir) SWIFT mesaj üzrə	5 AZN
6. ARAYIŞLARIN VERİLMƏSİ	5 AZN
6.1 Hesablar üzrə arayışın verilməsi <i>Qeyd: İngilis və Rus dilində tərcümə ilə 10 AZN.</i>	
6.2 Kredit, kredit xəttlərin, bank qərantiyalarının və akkreditivlərin açılması haqda niyyət məktubunun verilməsi (hər bir məktuba görə)	50 AZN
6.3 MÜŞTƏRİLƏRİN HESABLARI ÜZRƏ AUDİT ÜÇÜN MƏLUMATLARIN VERİLMƏSİ VƏ BALANSIN TƏSDİQİ	20 AZN
<i>Müştəri istəyi ilə audit hesabatının respublikaxaricinə göndərilməsi zamanı Poçt xidməti üzrə xidmət haqqı</i>	Fakt üzrə
7. MÜŞTƏRİ TƏRƏFİNDƏN TƏQDİM OLUNAN REKVİZİTLƏR ƏSASINDA BANK ƏMƏKDAŞI TƏRƏFİNDƏN ÖDƏNİŞ TAPŞIRIĞININ HAZIRLANMASI	
a) Milli valyuta	5 AZN
b) Xarici valyuta	10 AZN
8. NAĞD PUL VƏSAİTLƏRİNİN İNKASASIYASI	əlavə razılaşmaya əsasən

9. HESABLARIN BAĞLANMASI	Pulsuz
10. MİLLİ VALYUTADA APARILAN ƏMƏLİYYATLAR	
10.1. Ödəmə və köçürmələr <ul style="list-style-type: none"> Digər banklara köçürmələr İnkasso sərəncamlarının və dövlət orqanlarının sərəncamlarının icrası ilə bağlı köçürmələr Bakı Fond Birjasına/Milli Depozit Mərkəzinə köçürmələr Bank daxili nağdsız hesablaşmalar, o cümlədən filiallararası 	0,12 % (min. 1.5 AZN- maks. 120 AZN) 0,12 % (min. 1.5 AZN - maks. 120 AZN) 5 AZN pulsuz
10.2. Nağd pulun verilməsi	0,8%
10.3. Köçürmələrin ləğvi, şərtlərin dəyişdirilməsi	10 AZN
10.4 Respublika daxilində müştərinin AZN və ya valyutada olan vəsaitlərinin axtarışı üçün hər bir sifarişə görə xidmət haqqı	10 AZN
<p>Qeyd: Mədaxil anından bir il (360 gün) ərzində müştəridən Bankın istənilən filialında bütün eyni valyutalı nağd mədaxillər üzrə qəbul olunan məbləğin nağlaşdırılması zamanı komissiya haqqı tutulmur. Cari kredit ödənişi üçün edilən mədaxillər istisna olmaqla.</p> <p>Hüquqi şəxslərə və fərdi sahibkarlara Biznes krediti verildiyi halda nağd çıxarmaya görə komissiyon haqqı cari tarifin 10.2. bəndinə uyğun olaraq tutulur.</p> <p>AKİA və SİF vəsaitləri ilə kreditlərin verildiyi halda nağd çıxarmaya görə komissiyon haqqı cari tarifin 12.1.1 bəndinə uyğun olaraq tutulur.</p>	

10. XARİCİ VALYUTADA APARILAN ƏMƏLİYYATLAR ÜZRƏ	
11.1. Ödəmə və köçürmələr <ul style="list-style-type: none"> Bakı Fond Birjasına və Milli depozit Mərkəzi köçürmələr 	5 AZN
11.1.2. Xarici valyutada edilən köçürmələr <ul style="list-style-type: none"> ABŞ dolları ilə AVRO ilə RUB ilə GBP ilə Digər xarici valyuta ilə* <p>* Digər xarici valyuta ilə köçürmələr həmin valyutada açılmış hesabı üzrə icra olunursa, köçürmə üzrə komissiya haqqı minimum 30 USD məbləğinin ekvivalentində hesab ediləcək. Əgər digər xarici valyuta ilə köçürmələr mövcud olan fərqli valyuta hesabı üzrə icra olunursa bankın həmin valyuta hesabı üzrə nəzərdə tutmuş tariflər əsasında icra olunacaq.</p>	0,5 %, min. 25 \$ max. 500 \$ 0,5 %, min.30 EUR max 500 EUR 0,5 %, min. 1000 RUR max 30 000 RUR 0,5 %, min. 20 GBP max 500 GBP 0,5 %*
11.1.3 Köçürmələrin ləğvi, şərtlərin dəyişdirilməsi	fakt üzrə, min. 50 \$/EUR/GBP/1500 RUR
11.1.4 Valyuta hesabının bağlanması	pulsuz
11.1.5 Vəsitəçi banklar tərəfindən köçürmə məbləğindən əlavə komissiyaların tutulmayacağına zəmanət.**	60 \$
11.1.6 Əlaqəli fiziki şəxs tərəfindən hüquqi şəxsin və fərdi sahibkarın hesabına valyuta vəsaiti köçürüldükdə	Pulsuz
**Digər valyutada köçürmələr olduğu halda, bu komissiya haqqının ekvivalenti hesablanacaq.	
<p>Qeyd:</p> <p>1. Köçürmələr və daxil olmalar zamanı müxbir banklar tərəfindən tutulan əlavə və gözlənilməz xərclər müştərilərdən fakt üzrə tutulur;</p> <p>2. Beynəlxalq multivalyuta hesablaşmalar zamanı məzənnə fərqi riski müştərinin üzərinə düşür.</p>	
11.2. Nağd pulun verilməsi	0,8 %
<p>Qeyd: Mədaxil anından bir il (360 gün) ərzində müştəridən Bankın istənilən filialında bütün eyni valyutalı nağd mədaxillər üzrə qəbul olunan məbləğin nağlaşdırılması zamanı komissiya haqqı tutulmur. Cari kredit ödənişi üçün edilən mədaxillər istisna olmaqla.</p> <p>Hüquqi şəxslərə və fərdi sahibkarlara Biznes krediti verildiyi halda nağd çıxarmaya görə komissiyon haqqı cari tarifin 11.2. bəndinə uyğun olaraq tutulur.</p> <p>AKİA və SİF vəsaitləri ilə kreditlərin verildiyi halda nağd çıxarmaya görə komissiyon haqqı cari tarifin 12.1.1 bəndinə uyğun olaraq tutulur.</p>	
11.3. Nağd pulun ABŞ dolları, avro, funt mədaxili:	pulsuz
11.4 Nağd pulun rus rublu ilə mədaxili:	3,5 %
11.5. Müştərinin valyuta vəsaitlərinin axtarışı (hər tələb üzrə)	fakt üzrə min. 50 \$
11.6. Bank çekləri	

<ul style="list-style-type: none"> ABŞ dollarında çeklərin inkassosu AVRO-da çeklərin inkassosu 	<p>3 % min. 15 \$ 3% min 15 EUR</p>
Qeyd:	
1. <i>İnkasso üzrə nağd vəsaitlərin ödənilməsi əməliyyatı üzrə komissiyon haqqları hazırkı tariflərin 11.1. bəndinə əsasən tutulur.</i>	
2. <i>İnkassoya nominal dəyəri 10,000 qədər məbləğdə olan çeklər qəbul olunur. Bank öz təşəbbüsü ilə müəyyən olunmuş limitdən artıq çeklər qəbul etmək hüququnu saxlayır.</i>	
3. <i>Müxbir bankların xidmət haqqları onların tarifləri üzrə hesablanaraq əlavə tutulur.</i>	
11.7. Geri qayıtmış və ödənilməmiş çeklər üzrə komissiya	fakt üzrə

12. KREDİT ƏMƏLİYYATLARI ÜZRƏ XƏRCLƏR (plastik kartlarla verilən kredit xəttləri istisna olmaqla)	
12.1. Kredit sifarişinin təhlili və sənədləşdirməsinin xidmət haqqı <ul style="list-style-type: none"> AZN ilə ABŞ dolları ilə AVRO ilə 	1 % Min 100 manat
12.1.1 Aqrar Kredit və İnkişaf Agentliyi və Sahibkarlığın İnkişafı Fondu vəsaitləri ilə kreditlərin verilməsi zamanı kreditin rəsmiləşdirilməsi üçün komissiya	1%
12.1.2 İpoteka Kreditlərin Zəmanət Fondunun zəmanət və subsidiyası ilə verilən kreditlərin verilməsi zamanı kreditin rəsmiləşdirilməsi üçün komissiya	1%
12.1.3 Sahibkarlığın İnkişafı Fondunun zəmanət və subsidiyası ilə verilən kreditlərin verilməsi zamanı kreditin rəsmiləşdirilməsi üçün komissiya	1.5%
12.2. Müqavilə üzrə müddətin uzadılması. Restrukturizasiya	
3 aya qədər komissiya	kreditin qalığının 0,5% qədər, faiz dərəcəsi dəyişmir.
3 aydan -12 aya qədər komissiya	kreditin qalığının 1% qədər, faiz dərəcəsi 1-2% artırılır.
12 aydan artıq komissiya	kreditin qalığının 1,5% qədər, faiz dərəcəsi 2% artırılır
12.3. Kredit xətti çərçivəsində təkrar nağd pulun çıxarılması	Pulsuz
12.4 Qiymətləndirmiş daşınmaz əmlakın təminatı	Pulsuz
12.5 Girovun dəyişdirilməsi ilə əlaqədar xərclər	
12.5.1 Bir girovun digəri ilə əvəz edilməsi üçün komissiya	200 AZN
12.5.2 İki və ikidən artıq girovun digəri ilə əvəz edilməsi üçün komissiya	300 AZN

12.6 Qiymətləndirilmiş daşınmaz əmlakın təminatı (avtonəqliyyat və avadanlıq)	Qiymətləndirmə məbləği
Minik avtomobilləri	Pulsuz
İxtisaslaşdırılmış avtonəqliyyat vasitələri	Pulsuz
Xüsusi ixtisaslaşdırılmış avadanlıqlar	Pulsuz
* Müştəriyə kredit verilmədiyi təqdirdə qiymətləndirmə xərclərinin təminatı ödənilməcəyəkdir.	
**Təminat məbləği kredit verildiyi gün müştərinin hesabından "Kreditin verilməsi sərəncamına" əsasən ödənilir.	

12.7 Digər Bankda sonrakı ipotekaya görə komissiya	Kreditin qalığında 2%
13. QARANTIYA VƏ EHTİYYAT AKKREDİTİVİN (STANDBY) ƏMƏLİYYATI	
13.1 Standby/qarantiyanın/kontr-qarantiyanın buraxılması**	0.25% min 50 AZN/EUR/USD
13.2 Standby/qarantiya/kontr-qarantiya şərtlərinin dəyişdirilməsi**	Hər bir əməliyyat üçün 50 AZN/EUR/USD
13.3 Standby/qarantiya/kontr-qarantiya vaxtının uzadılması**	0.25% min 50 AZN/EUR/USD
13.4 Standby/qarantiya/kontr-qarantiya məbləğinin artırılması (artırılan məbləğ)**	məbləğdən 0.25% min 50 AZN/EUR/USD
13.5 Standby/qarantiyanın/kontr-qarantiyanın ləğv edilməsi*	100 AZN/EUR/USD
13.6 Standby/qarantiyanın/kontr-qarantiyanın avizo olunması**	0.1% min 50 AZN/EUR/USD max 500AZN/EUR/USD
13.7 Standby/qarantiya/kontr-qarantiya üzrə hesablanan faiz**	Razılaşma yolu ilə
13.8 Standby/qarantiyanın/kontr-qarantiyanın üzrə ödəniş tələbinin Unibank KB tərəfindən qəbulu, yoxlanılması və göndərilməsi**	0.15% min 100 AZN/EUR/USD
13.9 Standby/qarantiya/kontr-qarantiya üzrə ödəniş**	0.5% min 100 AZN/EUR/USD
***Digər xərclər (poçt, təsdiqedici bank xidməti və s)	Fakt üzrə

13.1-13.9- dək olan bəndlərinə dair qeyd:

Digər pul vahidində buraxılan Standby/qarantiyalara/kontr-qarantiyalara USD ekvivalentində komissiya tətbiq olunsun.

13.7 bəndinə dair qeyd:

1. Standby/qarantiya/kontr-qarantiya təminatında cari hesabda AZN valyutasında pul çıxış etdikdə, hesablanan faiz 0 %, lakin təsdiqedic Bank nəğd vəsaitin girovunu tələb edərsə, onun təyin etdiyi illik faiz dərəcəsinə əlavə olaraq 1% tətbiq olunsun.

2. Standby/qarantiya/kontr-qarantiya təminat qismində digər sərbəst dönerli valyuta çıxış etdikdə, qarantiyanın faiz dərəcəsi 2 % illik təyin edilsin.

14. AKKREDITİV ƏMƏLİYYATI

14.1 Akkreditivin açılması**	0.25 % min 50 AZN/EUR/USD
14.2 Akkreditivin şərtlərinin dəyişdirilməsi**	Hər bir əməliyyat üçün AZN 50 AZN/EUR/USD
14.3 Akkreditiv vaxtının uzadılması**	0.25 % min 50 AZN/EUR/USD
14.4 Akkreditiv məbləğin artırılması (artırılan məbləğə)**	məbləğdən 0.25 % min 50 AZN/EUR/USD
14.5 Akkreditiv üzrə hesablanan faiz **	Razılaşma yolu ilə
14.6 Akkreditivin qəbulu, yoxlanılması	0.15% min 100 AZN/EUR/USD
14.7 Akkreditiv üzrə ödəniş	məbləğdən 0.3% min 50 AZN/EUR/USD max 500AZN/EUR/USD
14.8 Akkreditivin ləğv edilməsi**	100 AZN/EUR/USD
14.9 Akkreditivin avizo olunması	0.1% min 50 AZN/EUR/USD max 500AZN/EUR/USD
***Digər xərclər (poçt, təsdiqedic bank xidməti və s)	Fakt üzrə

14.1 - 14.9-dək bəndlərinə dair qeyd:

Digər pul vahidində açılan akkreditivlərə USD ekvivalentində komissiya tətbiq olunsun.

14.5 bəndinə dair qeyd:

Akkreditivin təminatında cari hesabda pul çıxış etdikdə, hesablanan faiz 0 %, lakin təsdiqedic Bank nəğd vəsaitin girovunu tələb edərsə, onun təyin etdiyi illik faiz dərəcəsinə əlavə olaraq 1% tətbiq olunsun.

Yuxarıda göstərilən tariflərə dair qeydlər:

*Tender qarantiyasının ləğv edilməsi üçün bank tərəfindən komissiya tutulmur

**Akkreditiv və ya qarantiya razılaşmanın digər (Unibank-dan başqa) iştirakçısı-bankların komissiyası və xərcləri müştəri tərəfindən əlavə ödənilir.

***Sənədlərin göndərilməsi üzrə poçt xidmətləri (o cümlədən, kuryer xidmətlərinin xərclərinin ödənilməsi) Bankın müştəriləri tərəfindən, xidmətlər üçün tarifə əlavə olaraq, faktiki dəyəri üzrə ödənilir.

Akkreditivlər üzrə əməliyyatlar "Sənədli akkreditivlər üçün unifikasiya olunmuş Qaydalar və Ənənələr"ə (Beynəlxalq Ticarət-sənaye palatasının nəşri №600, 2007--ci ilin redaktəsi) müvafiq olaraq yerinə yetirilirlər.

Qarantiyar üzrə əməliyyatlar "Qarantiyalar üçün unifikasiya olunmuş Qaydalar"a (Beynəlxalq Ticarət-sənaye palatasının nəşri №458 və №758) müvafiq olaraq yerinə yetirilirlər.

Standby akkreditivləri üzrə əməliyyatlar "Ehtiyat Akkreditivlərin Beynəlxalq Qaydaları"na (Beynəlxalq ticarət palatasının nəşri ISP98 - ICC590- ICC600) müvafiq olaraq yerinə yetirilirlər.

Ölkə daxilində qarantiyalar üzrə əməliyyatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq yerinə yetirilirlər.

15. İNKASSO ƏMƏLİYYATI

15.1 Çeklərin (yol çekləri istisna olmaqla), veksellərin və digər maliyyə sənədlərin qəbulu, yoxlanılması və inkassoya göndərilməsi	0,1 % min. 50 AZN/EUR/USD max 500AZN/EUR/USD
15.2 Çeklərin, veksellərin və digər maliyyə sənədlərin ödənişə və ya akseptə qarşı verilməsi	0,15 % min. 50 AZN/EUR/USD max 500AZN/EUR/USD
15.3 İnkassoya göndərilmiş, lakin ödənilməmiş/aksept olunmamış maliyyə sənədlərin müştəriyə geri qaytarılması	Hər bir əməliyyat üçün 50 AZN/EUR/USD
15.4 Müştərinin təlimatı əsasında inkasso tapşırığına dəyişikliyin edilməsi və ya ləğv olunması	Hər bir əməliyyat üçün 50 AZN/EUR/USD
15.5 İnkassonun və ya ona edilmiş dəyişikliyin avizo olunması	Hər bir əməliyyat üçün 50 AZN/EUR/USD
15.6 Sənədlərin ödənişsiz və ya akseptsiz verilməsi	Hər bir əməliyyat üçün 50 AZN/EUR/USD

Qeydlər:

1. İnkasso ilə bağlı Unibank KB tərəfindən aparılan bütün əməliyyatlar "İnkasso üzrə Unifikasiyalasdırılmış qaydalar" (Beynəlxalq Ticarət Palatasının № 522 sayılı nəşri, 1995) ilə tənzimlənir.

2. Digər pul vahidində açılan inkassolara USD ekvivalentində komissiya tətbiq olunsun.

3. Telefon, teleks, poçt xərcləri və korrespondent bankların komissiyaları (əgər varsa) müştəri tərəfindən ödənilir.

16. VALYUTA MÜBADİLƏSİ

Valyuta mübadiləsi üzrə əməliyyatlar

16.1. Müştərinin tələbi ilə valyutanın alışı	0,5 %
--	-------

16.1.2. Müştərinin tələbi ilə valyutanın satışı	Pulsuz
Qeyd:	
1. <i>Beynəlxalq konversiya əməliyyatlarını aparən zaman məzənnə fərqi riski müştərinin üzərinə düşür</i>	
2. <i>Multivalyuta konvertasiyası əməliyyatları zamanı komisiyon haqqı konvertasiyada iştirak edən daha böyük valyuta məbləğindən tutulur. Əgər konvertasiya məbləğləri öz pul ifadələrinə görə bərabərdirsə, komisiyon haqqı əldə edilən valyuta məbləğindən tutulur. Bu qayda, yalnız bir əməliyyat günü ərzində aparılan əməliyyatlara şamil edilir.</i>	

17. LORO HESABLAR ÜZRƏ TARİFLƏR	
17.1. Hesabın idarə olunması	Tariflər
17.1.1. Hesabın açılması	Pulsuz
17.1.2. Hesaba xidmətin göstərilməsi	Pulsuz
17.1.3. Vəsaitlərin hesaba köçürülməsi	Pulsuz
17.1.4. Hesabın bağlanması	Pulsuz
17.1.5. Hesab üzrə çıxarış	təqdim olunan anda pulsz
17.1.6.1. Çıxarış-dublikatının təqdim olunması	5 \$
17.1.6.2. Hesab üzrə aparılmış əməliyyatların müfəssəl açıqlanması, hesablanmış faizlər, tu-tulmuş komisiyon haqqları daxil olmaqla və s.	təqdim olunan məlumatın həcmindən asılı olaraq, (min 30 \$)
17.1.7. Hesabda olan vəsaitlərin konvertasiyası	Unibank-in gündəlik məzənnəsi ilə
17.1.8. Konvertasiya üzrə komissiya	razılaşma ilə
17.2. Vəsaitlərin köçürülməsi	
17.2.1. UniBank-in hesabından UniBank-dakı hesaba	Pulsuz
17.2.2. bank-to-bank transfers (MT200,202):	
USD	25 \$
EUR	25 EUR
GBP	25 GBP
RUR	1650 RUR
Digər valyutalarda	25 \$ ekvivalent
AZN	50 000 AZN qədər(25 ABŞ dolları(sövdələşmə tarixinə olan məzənnə üzrə konvertasiya),50 000 azn AZN yuxarı (43AZN+25ABŞ dollar(sövdələşmə tarixinə olan məzənnə üzrə konvertasiya)
17.2.3. Müştərilərin ödəmələri (MT103)	
USD	9 \$
EUR	25 EUR
GBP	25 GBP
RUR	9 \$
Digər valyutalarda	20 \$ ekvivalent
17.2.4. Loro hesabın valyutasında deyil, digər valyutada həyata keçirilən köçürmələr:	30 \$ (Unibank-in gündəlik məzənnəsi üzrə)
-bank-to-bank transfers (MT 200,202)	25 \$
-müştərilərin sərəncamı ilə aparılan ödəmələr (MT103)	20 \$
17.2.5. Ödənişin ləğvi	100 \$
17.3. Nağd vəsait üzrə əməliyyatlar	
17.3.1. Nağd vəsaitin hesaba mədaxil olunması	Razılaşma yolu ilə
17.3.2. Nağd vəsaitin hesabdan çıxarılması	razılaşma yolu ilə
17.3.3. Xarici valyuta dəyişmə(exchange) əməliyyatları	razılaşma yolu ilə
17.4. Broker xidmətləri	
BFB-də qiymətli kağızların alqı-satqısı:	
- DQIV, notlar	0,025 % - 0,075 %
- Səhmlər, İstiqrazlar	0,025 % - 0,05 %
- REPO-DEPO	razılaşma yolu ilə
17.5 Forvard xidmətləri	
Forvard xidmətləri	individual qaydada

18. PLASTİK KARTLAR ÜZRƏ TARİFLƏR	
18.1. Sahibkar fiziki şəxslər və hüquqi şəxslərə plastik kartların verilməsi (illik xidmət haqqı ilə birlikdə)	AZN
Sahibkar fiziki şəxslər üçün	
• 1 illik	8
• 2 illik	10
• 3 illik	12
Hüquqi şəxslər üçün	
• 1 illik	15
• 2 illik	20
• 3 illik	25

18.2. Əmək haqqı layihəsi çərçivəsində plastik kartların verilməsi (illik xidmət haqqı ilə birlikdə)	Əmək haqqı fondunun məbləği və işçilərin sayından asılı olaraq individual qaydada təsdiq edilir
18.3. 18.1. və 18.2. bəndlərində qeyd edilən kart növlərinə aid əlavə kartın və ya kartın itirildiyi və ya yararsız hala düşdüyü hallarda yeni kartın sifarişinə üzrə tariflər:	
VİSA CLASSİC / MC STANDARD	Retail müştərilərinə tətbiq olunan tarif dərəcələrinə uyğun olaraq
VİSA GOLD / MC GOLD	
VİSA PLATİNUM / MC PLATİNUM	
18.4. 18.1. və 18.2. bəndlərində qeyd edilən kartların təcili sifarişi üçün əlavə komissiya haqqı	10 AZN
18.5. Əmək haqqı fondu üzrə xidmət tarifi	Əmək haqqı fondunun məbləği və işçilərin sayından asılı olaraq individual qaydada təsdiq edilir
18.6. Nağd vəsaitlərin alınması:	AZN
<ul style="list-style-type: none"> • Unibank-ın şöbə və ATM-də (korporativ kartlar üzrə Hüquqi şəxslər) • Unibank-ın şöbə və ATM-də (korporativ kartlar üzrə Fərdi sahibkarlar üzrə) • - Azərbaycan Respublikasının digər maliyyə təşkilatlarının-rezidentlərin şöbə və ATM-də (Digər prosesinq mərkəzində xidmət olunan banklar üçün) 	1%(min1.5AZN/USD/EUR/GBP vergi daxil olmaqla) 0,5%(min1.5AZN/USD/EUR/GBP vergi daxil olmaqla) 1,5 % + -xidmət edən bankın komissiyası, min. 3.5 AZN /USD/GBP/2EUR
18.7. Nağd vəsaitlərin alınması:	Tariflər
Plastik Kartların bloklaşdırmadan azad edilməsi	pulsuz
"Chargeback" sistemi ilə müştəri sorgusu	Retail müştərilərinə tarif dərəcələrinə uyğun olaraq.
ATM vasitəsi ilə həyata keçirilən konvertasiya əməliyyatları	Retail müştərilərinə tətbiq olunan tarif dərəcələrinə uyğun olaraq.
18.8. PLASTİK KARTLAR ilə verilən biznes kreditləri üzrə xərclər:	Tariflər
Kredit sifarişinin təhlili və sənədləşdirməsi üzrə xidmət haqqı <ul style="list-style-type: none"> • AZN ilə • ABŞ dolları ilə • AVRO ilə 	1 %
18.9. BİZNES, KORPORATİV VƏ ƏMƏK HAQQI LAYİHƏSİ ÜZRƏ VERİLMİŞ BÜTÜN NÖV KARTLAR ÜZRƏ - PLASTİK KART ƏMƏLİYYATLARI ÜZRƏ PROSESSİNG MƏRKƏZİNİN ONLAYN KOMİSSİYALARI: RETAIL MÜŞTƏRİLƏRİNƏ TƏTBİQ OLUNAN TARİF DƏRƏCƏLƏRİNƏ UYĞUN OLARAQ.	
19. "UNİBANK" KB-nın QİYMƏTLİ KAĞIZLARLA ƏMƏLİYYATLAR ÜZRƏ XİDMƏTLƏR GÖSTƏRƏN MÜŞTƏRİLƏRİ ÜÇÜN TARİFLƏR:	
19.1. Qiymətli kağızlarla əməliyyatlar üzrə xidmətlər göstərən şirkətlərin müştərilərinin pul vəsaitlərinin konvertasiyası	0,1 % (Xəzinədarlıq Bölməsi ilə razılaşdırılmış məzənnə üzrə)
19.2. Qiymətli kağızlarla əməliyyatlar aparan şirkətlər tərəfindən xidmət olunan qeyri-rezident müştərilərin pul vəsaitlərinin və investisiya gəlirlərinin repatriasiyası	0,2 % (min. 10 \$ - max.25 \$)
19.3. Qiymətli kağızlarla əməliyyatlar üzrə xidmətlər göstərən şirkətlərin öz müştərilərinin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlərindən tutduğu vergilərin və digər məcburi ödənişlərin köçürülməsi (manatla)	0,2 % (min. 1 AZN – max. 25 AZN)
20. "UNİBANK" KB-da DEPOZİT QUTULARININ İCARƏYƏ VERİLMƏSİ ÜZRƏ TARİFLƏR:	
20.1. Baş ofisdə mövcud olan depozit qutuları: Retail müştərilərinə tətbiq olunan müvafiq Tarif dərəcələrinə uyğun olaraq.	
20.2. Filialda mövcud olan depozit qutuları: Baş ofisdə mövcud olan depozit qutuları: Retail müştərilərinə xidmət şöbəsinin müvafiq Tarif dərəcələrinə uyğun olaraq.	